

Azərbaycan Milli Elmlər

Akademiyasının

Rəyasət Heyətinin qəzeti

Ayda iki döfə nəşr olunur

**Qüvvət elmdədir,
başqa cür heç kəs
Heç kəsa üstünlük
eyləyə bilməz.**
Nizami Gəncəvi

№ 10 (1152) • Cümə, 27 may 2016-cı il • Qəzet 1984-cü ildən çıxır • Qiyməti 50 qəpik

BÖYÜK ƏHƏMIYYƏTƏ MALİK TƏDBİR

Azərbaycanda ilk dəfə olaraq elektron-tibbin multidissiplinar problemlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Müsəir dövrdə insan sağlığının keşiyində duran sahəsi sistemini, tibb elmlərin inkişafı istenilen ölkənin dayanıqlı inkişaf strategiyasının başlıca hədəfləndirindən. Elmi-tekniki tərəqqinin vüset aldığı bir zamanda mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də bu sahədə qabaqcıl texnologiyaların tətbiqi ilə elektron-tibbin inkişaf etdirilməsi, mövcud problemlərin həlli iddir. Hazırda dünyada sahəyinən informasiyalaşdırılması, e-tibb xidmətlərinin keyfiyyətinin artırılması üçün mühüm tədbirlər görürlür.

Azərbaycanda da bu istiqamətdə müvafiq işlər aparılır. Bu gün sahəyi sisteminin müasir təhləblər seviyyəsində qurulması, tibde qabaqcıl texnologiyaların tətbiqi, bu sahədə mövcud problemlərin həlli istiqamətində emalı adımlar atılır, dünyadan qabaqcıl ölkələri ilə emeqdaşlıq elaqələri yaradılır, birge layihələr reallaşdırılır.

AMEA Reyasət Heyeti, AR Sahiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatlığı ilə keçirilən "Elektron-tibbin multidissiplinar problemləri" I Respublikə elmi-praktik konfransı da elektron sahəyinən formalasdırılmasına elmi dəstək verilmişdi

ve prioritətlərin müyyənəşdirilməsi, bu sahədə aparılan elmi tədqiqatların əlaqələndirilməsi, eleca de xərici ölkələrin müvafiq elmi mərkəzləri ilə davamlı emeqdaşlıq əlaqələrinin təskili məqsədlərinə xidmət edir.

AMEA-nın Əsər binasının Dairevi zalında keçirilən tədbirdə ölkənin müvafiq dövlət kurumlarının rəhbərleri, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları və tibb sahələri üzrə aparıcı alim və mütəxəssisləri, KIV nümayəndələri iştirak ediblər.

Konfrans gini nitqil ilə AMEA prezidenti, akademik Akif Əlizadə, açaraq e-tibbin multidissiplinar problemlərinə

hesə olunmuş ilk tədbiri Azərbaycan sahəsi və elmi, bütövündə ölkə ictihadı üçün mühüm hadisə kimi deyərləndirib. E-tibbin formalasması problemlərinin müxtəlif aspektləri ilə məşğül olan alim və mütəxəssislərin bir araya gelərək galəcək emeqdaşlıq perspektivlərinin müyyənəşdirilməsinə baxımdan və konfransın böyük əhəmiyyətə malik olduğunu bildirib, bu sahədə mövcud problemlərin həllinə öz töhfəsini vereyinə eminliliyi ilədə edib.

AMEA rəhbər sahəyi sisteminin müasir təhləbləre uyğunlaşdırılması, yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilmesi üçün elmədən olunmuş naliyyətlərə esaslanmaq, innovativ texnologiyaların geniş tətbiqinin vacib şərtlərdən olduğunu bildirib. İKT-nin müxtəlif sferalarda, o cümlədən tibde tətbiqin Prezident İlham Əliyev tərəfindən prioritət sahə müyyənəşdirildiyini qeyd edən A.Əlizadənin sözlerine görə, dövlət başçısının rəhbərliyi və ölkənin birinci xanımı, Heydər Əliyev

Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın humanist teşəbbüsleri sayesində ölkədə sahəyi sisteminin inkişafı, əhalinin sağlamlığını qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində müümüñ naliyyətlər əldə olunub. Akademik "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın əsas istiqamətlərinin birinən də məhz elektron-sahəyi sisteminin formalasdırılması, İKT-nin sahəyədə tətbiqinə genişləndirilən olduğunu qeyd edib.

Natqı akademiyada bu istiqamətde aparan elmi tədqiqatlardan söz açaraq bildir ki, prioritət elmi istiqamətə sərisində biologiya və tibb sahəsində dünən yeniyən çağırışlarına uyğun əsərərlərin aparılması esas hədəfləndərdir: "Buna misal olaraq, kök hücre, molekulyar biologiya və təbəbat, tibde kompüter texnologiyaları, yenidənən texnologiyaları və s. kim Müsəir elmi istiqamətləri göstərmək olar". Ölkədə biotibbi informatica, elektron-tibbin problemləri ilə bağlı ayrı-ayrı elmi mərkəzlərdə tədqiqatlar aparıldığı, müxtəlif klinikalarda elektron-tibbin formalasdırılması istiqamətində praktiki işlərin həyata keçirildiyini və bir sıra naliyyətlərin əldə olunduğuunu qeyd edən alim eyni zamanda, bəi istiqamətdeki tədqiqatlarla bağlı bir sıra təşkilat və metodoloji problemlərə də mövcud olduğunu söyləyib.

AR Sahiyyə nazirinin müavini Elsever Ağayıev ölkədə e-tibbin formalasması ilə bağlı həyata keçirilən tədbirlər və əldə olunan uğurlardan danışır. Bildir ki, bəi istiqamətde "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" çərçivəsində kompleks tədbirlər həyata keçirilir. E. Ağayıev e-tibbin inkişaf etdirilməsi ilə bağlı çərçivəyə qoyulan vəzifələr və onların həlli istiqamətində görülecek işləri diqqətlə təcdirib.

AR Milli Məclisinin Sahiyyə Komitəsinin sədri, millət vəkili, akademik Əhəliman Əmirəslanov ölkədə sahəyi və tibb elminin inkişafına göstərilən qayğıdan söz açıb.

(Davamı 2-ci sahifədə)



BÖYÜK ANAMİYYATTA MALİK TADBİR

(Əvvəli 1-ci sahifədə)

Son zamanlar sehiyyə sisteminde uğurlu İslahatlar aparıldığını qeyd edən akademik Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqəti ve dəstəyi sayesində bütün regionlarda yeni sehiyyə obyektlərinin tiki-lib istifadəye verildiyini, tibb elminin eyni yenilikləri, texnoloji innovasiyalar, müasir müalicə üsullarının klinikə ve sağlamlıq mərkəzlərində uğurlu tətbiq edildiyini, hekimlərin peşəkarlıq seviyyəsinin artırılması üçün səmərəli işlərin görüldüyüünü söyleyib. Sehiyyə Nazırlığının elmi müəssiselerində, o cümlədən Milli Onkologiya Mərkəzinin nəzdindəki Nüvə Tebabət Mərkəzindən eyni texnologiyaların tətbiq edildiyini nəzərə çatdırıb.

"Biotibb elmlərinin inkişafında yüksək texnologiyaların rolu" mövzusunda məruzə ilə çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölümüşünin akademik-katibi akademiyada biotibb sahəsinin inkişaf tarixində bahs edərək, həftə keçen esrin 70-ci illərindən başlayaraq akademik Cəlal Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bio-informatica məktəbinin eəsasının qoyulduğunu vurğulayıb. Azərbaycanda e-elmin inkişaf etdiyini, elmi müəssisələrin pri-

oritetlarının yeniləndiyini söyləyen Ə.Əmirəslanov herontologiya, kök hüceyrəleri sahəsində aparılan tədqiqatların əhəmiyyətini qeyd edib. Alim AMEA-nın Molekulyar Biologiya və Bioteknologiyalar İnstitutunun yaradılmasının dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılmasına mühüm addımlardan olduğunu bildirib.

Akademik hemçinin biotibb sahəsində elmi kadrların hazırlanması sahəsində mövcud problemlərdən də danışıb. Onun sözlerinə görə, informatica və riyaziyyat üzrə gənc mütəxəssislərin biotibb sahəsində tədqiqatlar cəlb olunması, xarici təhsilədən seçim edərək bu sahələre üstünlük verilmesi problemin həlli istiqamətində vacib amillərdir. Natiq ali təhsil müəssiselerində müvafiq ixtisaslar üzrə biotibb sahəsində biliklərin tədrisinin gücləndirilməsinin zərurılığını ifade edib.

Xarici elmi mərkəzler ilə əməkdaşlığı, əlaqələrinin möhkəmləndirilməsi məsələlərinə de toxunan Ə.Əmirəslanov ABŞ, Çənubi Koreya, İngiltərə və s. kimi dönyanın qabaqcıl ölkələrinin təcrübəsindən yararlanmağın, davamlı əlaqələrin qurulmasının zərurılığını bildirib.

Tədbirdə AMEA-nın akade-

mik-katibi, AMEA İnformasiya Texnologiyaları Institutunun direktoru, akademik Rəsim Əli-quliyev "Elektron tibbin formallaşmasının aktual elmi-nezəri problemləri və həlli perspektivləri" mövzusunda məruzə ilə çıxış edib. Akademik e-tibbin e-hökumətin tərkib hissəsi olduğunu qeyd edərək bu sahədə mövcud problemlərin multidisiplinər xarakteri dəstidirini nəzərə çatdırıb. E-tibbin texnoloji, iqtisadi, demografik, psixoloji, hüquqi, etlik və s. aspektlərin xüsusi diqqət yetirilmesinin vacibliyini qeyd edib. R.Əliquliyev İnformasiya cəmiyyəti məsələləri üzrə Tunis Dünya Sammiti, "Azərbaycan 2020: galəcəyə baxış" inkişaf Konsepsiyası, "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya", Ümumdünya Səhiyyə Təşkilatının e-sehiyyəyə dair sənədləndən e-tibbin çoxaspaklı problemlərinə xüsusi yer verildiyini diqqət çatdırıb.

Institut direktoru rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsində e-tibb sahəsində heyata keçirilən tədqiqatların söz açaraq bildirib ki, e-tibbin formallaşması və inkişafına dair dövlət programının işlənilməsi və heyata keçirilməsinə böyük ehtiyac vardır. Qeyd olunan problemlərin aşasında tədqiqatçılar özərəq, biliyib ki, e-tibbin formalaşması istiqamətində döyüanın aparıcı elmi mərkəzlərinə aparan araşdırılmaların vəziyyəti tehlil olunub, elmi-nezəri və praktiki problemlər iden-

tifikasiya edilib. "XXI asr genetika, molekulyar biotibb, informasiya esridir" - bildirən alim molekulyar biologiya və tibb, molekulyar diaqnostika, tibbi genetika, gen müalicəsi kimli problemlərinə əsaslananın, e-tibde Big Data və Data Mining texnologiyalarının tətbiqi imkanlarının öyrəniləşəninin zəruriyyəti vurğulayıb.

R.Əliquliyev hemçinin e-tibbin sürəti inkişafının təmin olunması üçün tibbi informatica ixtisası üzrə mütəxəssis və elmi kadrların hazırlanması, bu sahəyə dair dərslik və dars vəsaitlərinin meşhənumunun yenilənməsi, tibb ixtisasının IKT biliyeciliyinin artırılması istiqamətində davamlı tədbirlərin heyata keçirilməsinin zərurılığını de qeyd edib.

"Biliyeciliyi inkişaf etmək olən ölkələrinin inkişaf etməsi oləkələrin təcrübəsindən yararlanmaq zəruridir. Olkədə e-tibbin formallaşması və inkişafına dair dövlət programının işlənilməsi və heyata keçirilməsinə böyük ehtiyac vardır. Qeyd olunan problemlərin aşasında tədqiqatçılar özərəq, biliyib ki, e-tibbin formalaşması istiqamətində döyüanın aparıcı elmi mərkəzlərinə aparan araşdırılmaların vəziyyəti tehlil olunub, elmi-nezəri və praktiki problemlər iden-

tibirdə, hemçinin Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gərayevi "Tibbi təhsilde kompüter texnologiyaları", AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev "Azərbaycan Respublikasında tibbi informatikanın təşəkkülü və perspektivləri", Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tibb elmləri üzrə elmi şurasının sədri, AMEA-nın müxbir üzvü Nuru Bayramov "Təbaədətə informasiya texnologiyaları və ölkədə həllini gözləyən problemlər", AR Fövqələdi Hallar Nazırlığının əməkdaşı Vürgün Hacıyev "Elektron sistemlər" mövzusunda məruzələrə çıxış ediblər. Elektron tibbin elmi-nezəri və praktiki problemlərdən bahs edilər, onların həlli üçün yeni imkanların yaranması, baxımından konfransın mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Konfrans öz işni AMEA İnformasiya Texnologiyaları İnstitutunda üç paralel seksiyə iclasında davam etdirib. "Tibde IKT-nin elmi-nezəri problemləri", "Tibde IKT-nin praktiki problemləri" və "IKT-nin tibbi problemləri" seksiyaları üzrə elektron tibbin formallaşmasının konseptual asasları, texnoloji tematiki, təşkilat-hüquq, təhlükəsizlik, terminoloji problemləri, sosial-iqtisadi aspektləri və məzvüzdələr 75 məruze təqdim olunub.

Ülviyyə Rza-Cahan